

**AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ VƏ  
ÖZBƏKİSTAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ  
ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA**

**SAZIŞ**

Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Özbəkistan Respublikası Ədliyyə Nazirliyi,

məhkəmə ekspertizası sahəsində əlaqələrin tənzimlənməsinə səy göstərərək və mövcud dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinin hər iki ölkənin milli maraqlarına cavab verdiyini hesab edərək,

hüquq və hüquqitəbqiyyətmə praktikasını sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolu ilə münasibətlərin daha da möhkəmləndirilməsi məqsədi ilə, aşağıdakılar barəsində razılığa gəldilər,

**Maddə 1**

Tərəflər məhkəmə ekspertizasının əsas nəzəri və metodiki problemlərini yenidən işlənməsi üzrə elmi-tədqiqat işləri sahəsində əməkdaşlığın həyata keçirilməsi, ekspertiza tədqiqatının mövcud metodlarının təkmilləşdirilməsi və eləcə də yeni metodların və metodikanın yaradılması, ekspert profilaktikasının səmərəliliyi, ekspert təcrübəsi mübadiləsi sahəsində əməkdaşlığı həyata keçirirlər.

**Maddə 2**

Tərəflər Əməkdaşlıq əlaqələrini biri-biriləri ilə birbaşa və Azərbaycan Respublikası Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu və X.Suleymanova adına Özbəkistan Respublikası Kriminalistika Mərkəzi vasitəsilə həyata keçirəcəklər.

**Maddə 3**

Tərəflər səlahiyyətlərinə aid məhkəmə ekspertizası sahəsində əməkdaşlığı aşağıdakı fəaliyyət istiqamətlərində inkişaf etdirəcəklər:

- məhkəmə ekspertizası problemləri üzrə elmi işin əlaqələndirilməsi, metodlarının və metodikasının birgə işlənməsi;
- informasiya-sorğu fəaliyyəti sahəsində məlumat mübadiləsi;
- yeni metod və metodikanın oyrənilməsi üçün birgə seminarların, kursların keçirilməsi;
- ekspert və elmi kadrların hazırlanması və ixtisaslarının artırılması sahəsində əməkdaşlıq;
- ekspert rəyinin və elmi işləmələrin resenziyalaşdırılması;

- metodik və elmi ədəbiyyatın mübadiləsi;
- ekspert və elmi fəaliyyət məsələlərində bir-birinə elmi-metodik və praktik köməklik göstərilməsi;
- stajirovka keçmələri üçün mütəxəssislərin mübadiləsi.

#### **Maddə 4**

Tərəflər qarşılıqlı razılaşdırma yolu ilə bu Sazişdə nəzərdə tutulmayan, lakin Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədlərinə cavab verən tədbirlərə kömək edəcəklər.

#### **Maddə 5**

Hazırkı Sazişin həyata keçirilməsi ilə əlaqədar yaranan öhdəlikləri Tərəflər əvəzsiz, elmi-texniki yardım qaydasında yerinə yetirməyi öz üzərinə götürürlər.

#### **Maddə 6**

Tərəflərin qarşılıqlı razılığı ilə hazırkı Sazişə yazılı formada əlavə və dəyişikliklər edilə bilər.

Tərəflər bu Sazişin tətbiq olunma sahələri ilə bağlı mübahisə və fikir ayrılıqlarını ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.

#### **Maddə 7**

Bu Saziş imzalandığı gündən qüvvəyə minir və Razılığa Gələn bir tərəfin onun qüvvəsinə xitam verilməsi niyyəti barədə yazılı xəbərdarlığın digər Tərəfdən alındığı andan altı ay müddətinə qüvvədədir.

Bu Saziş Daşkənd şəhərində 1997-ci il iyun ayının 18-də, iki nüsxədə, Azərbaycan, özbək və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Hazırkı Sazişin mətninin təfsiri məqsədi ilə Tərəflər rus dilində olan mətndən istifadə edəcəklər.

**AZƏRBAYCAN RESPUBLİKASI**  
**ƏDLİYYƏ NAZİRLİYİ**  
**ADINDAN**

**ÖZBƏKİSTAN RESPUBLİKASI**  
**ƏDLİYYƏ NAZİRLİYİ**  
**ADINDAN**